

1 avqust-Azərbaycan dili və əlifbası günüdür

## Ana dilimiz-qürur mənbəyimiz

Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Hər bir xalqın Ana dili onun milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir.

Millətin dili, əlifbası onun millət olaraq formalşamasında vəcib şərtlərdən biri kimi qəbul edilir. Xalqın keçidiyi tarixi yol, onun mədəni səviyyəsi, birinci növbədə, onun Ana dilində öz əksini tapır. Ana dili həm də çətin tarixi-siyasi dövrlərdə millətin varlığının yaşıdalması üçün əsas vətənlərdən hesab olunur. Dilini itirən xalq məhvə məhkumdur. Doğma dilimiz olan Azərbaycan dili xalqımızın milli sərvətidir. Tarix yaşıdalıqca xalqımız bu sərvətin qayğısına qalmalı və dilimiz geləcək nəsilərə ötürülməlidir.

Azərbaycan dilinin bu günkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Ümmükmilli lider Heydər Əliyev deyirdi ki, xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini-öz dilini itirməmişdir. 1965-ci ildə ilk milli konstitusiyamızda Azərbaycan dili dövlət dili kimi qəbul edildi. 2000-ci ilin iyulunda Ulu öndərin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında fərmanı imzalandı. Eyni zamanda, həmin vaxtlarda Dil şurası da yaradıldı. Çok keçmədi ki, 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis olundu. Həmçinin həmin ildən

Azərbaycanda bütün media və kültəvi nəşrlərin latin qrafikali əlifbaya keçməsi rəsmənmişdir. Beləliklə, latin qrafikali Azərbaycan əlifbasına keçid başa çatdırıldı.

Həmin sənəddə deyildirdi: "Milletin milliliyini saxlayan onun dilidir. Dil ədəbiyyatla, mədəniyyətə mənəviyyatla bağlıdır, buna ləsiz isə vətənpərvərlik formulu yoxdur".

Yeraltı və yerüstü sərvətlərə dolu torpağımız kimi tarixən dilmizin də başı çox bələlər çəkmişdir.

300 ilə yaxın ərəblərin əsərəti altında qalan təkcə vətənimiz yox, həm də dilimiz olub.

Bu qədər vaxt ərzində, məktəb və mədrəsələrdə ərəb dili hakim olub, fars dili poeziya dili kimi ədəbiyyatımıza meydən oxuyub. Beleçə, ana dilimiz uzun müddət nə dövlət dili kimi, nə də poeziya dili kimi fəaliyyət göstərə bilməmişdir. Bütün bularla yanaşı, xalqımız milli birliyi, milli qüruru sayesində dilini qorumağa müvəffəq olmuşdur. Bu işdə görkəmli sərkərdələrin, dövlət xadimlərinin xidmətləri xüsusi qeyd olunmalıdır.

Məsələn, Şah İsmayıllı Xətai dövlətinin parçalanmaması, vəhidsiz bir dövlət dili elan olunması uğrunda mübarizə aparmış və buna nail olmuşdur.

Azərbaycan dilinin tarixi, onun inkişafı və zənginləşdirilməsi yolları araşdırılarkən, belə

bir fakt öz təsdiqini tapmışdır ki, İ. Həsənoğlu, İ. Nəsimi, M. Füzuli, M. P. Vəqif, M. F. Axundov və digər söz sənəti nümayəndələri məhəz doğma Azərbaycan dili zəminində yüksəlmişlər. Onların yaradıcılığı isə Azərbaycan diliin böyük ifadə imkanlarına gözel nümunədir.

Azərbaycan dili dünya dilləri içərisində öz gözəlliyi, öz avazı ilə seçilən uzaq tariximizi bu gündə yaşatmağa kömək edən bir dildir.

Dilimiz milli sərvətimizdir. Hər şey Ana dilindən başlayır və o, ana südü qədər müqəddəsdir.

Ana dili bizim üçün müqəddəs dildir, ömrümüzü mənalarından, xəyallarımızı qanadlandıran, dosta məhabətə, düşməne nifrətə səslənən bir dildir. Ana dili bizim varlığımız, vüqarımız, fəxri dönyamızdır.

**Doğma dilim,**

**Sən ki varsan dünyada!**

**"Mən də varam!**

**Söyləmeye haqlıyam.**

**Anam! Ana dilim!**

**Ana vətənim!**

**Mən bütün qəlbimlə**

**size bağlıyam.**

Dilin gözəliyi həm də onu işlədənlərdən, onların nitq bacarığından asılıdır. Biz çalışmalıq ki, dilimizin saflığını və gözəlliyini qoruyaq. Dilimizi inkişaf etdirib yaşatmaq özümüzü yaşatmaqdır, tariximizi yaşatmaqdır.

Ana dili bizim həyatımız, inamımız və qeyrətimizdir, dünənimizdir sabahımıza salınan mənəvi körpüdür.

Bizim müqəddəs borcumuz onu qorumaq və inkişaf etdirməkdir.

**Fatime HİDAYƏTZADƏ,**  
**Qəbələ şəhər sakını.**

## Şəhidim, qürurum, and yerim mənim

Heç bilmirəm nədən, hər dan başlayım. Bu acı, ağır, kədərli və gözlənilməz xəbər hər kəs kimi məni də çox təsirləndirdi. Qəbələnin fəxri və iftiхarı olan, öncədən coxlarının tanınmadığı, şəhidlik zirvəsinə ucalandan sonra isə hamının, eləcə də mənim tanıdığım general mayor Polad Həşimov haqqında danişmaq çox çətin və ağırdır. Çətindir, ona görə ki, gəncliyinin iyirmi beş, iyirmi altı ilini səngərdə mənfur düşmənərə üzərində qalmış, vətənini, doğma torpağını, Azərbaycanı qorumağa çalışmışdır. İllərlə ailəsindən, övladlarından uzaq, ancaq səngərdə əsgər oğullarımızın yanında olan, torpağını sevən bir előğlu, bir əsgər, bir general mayor rütbəsinə yüksələn, sonunda torpağı üçün canından keçen şəhidimiz oldu Polad Həşimov. Bu acı xəbəri eşidəndən heç özümə gələ bilmirdim. Mənə çox təsir etmişdi. Çox daşındım, düşündüm. Genaralımın, şəhidimin ailəsində olub başsağlığı üçün onlara getdim. İyul ayının on altısı Poladın həzrətindən üçüncü günü idi. Doğrusunu desək mən heç onun qapısını belə tanımırıdım. Getməsəydim özümü bağışlamazdım. Çatdırı şəhidlik zirvəsi ilə qapısını hamiya tanıdı və açdı. Çox çətindir danişmaq. Ailə üzvlə-

ri, həyat yoldaşı və bacısı onunla fəxr edirdilər. Ailə üzvləri deyir ki, Polad hər zaman kredit götürüb əsgərlər üçün hər şey edirmiş ki, əsgərlərimizdə ruh yüksəkliyi olsun. Axi onların polad iradəli Polad Həşimovları vardi. Ailəsindən çox torpağını, vətənini düşünen bir insan olub Polad. Ailəsi məni tanımırdı. İçimdən gələn bir hiss getirdi məni bu ailəyə. Bir insan olaraq, bir el qızı olaraq gəldim sənin həzrənə, sənin qapına. Yazırıam, amma əlim gəlməyir, deyirəm, dilim dönməyir Sən yoxsan deməyə. Sən qaniçən, başkəsən, murdar düşmənlərimizi məhv edib kaş ki, aramızda olaydın mənim şəhid qardaşım. Deməyə sözüm çoxdur. Ürək çatdırı bilmir. Çox istəyirdim ki, tikdiyin, qurdğun kənddəki təze evində ailənlə, balalarınla birlikdə olasan.

Sağlığında girmədiyin evinə, ocağına nəşin özündən qabaq gəldi. Evinə gəldim, səni tanıdım, fəxrim və fəxarətim oldun. Deyim ürəyimdə qalmasın. Çox istərdim ki, doğulub boy-a-başa çatdırı Qəbələ torpağında sənin abidən ucalsın və hərbi xidmətə yola düşən əsgər oğullarımız sənin həzurunda əsgər andı içib yola düşsünlər.

**Məlahət SEYİDOVA,**  
**Qəbələ şəhər sakını.**

**Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəye dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı-nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti sərəncam vermişdir.**

**Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət qurumlarının qarşılıqlı fəaliyyətində səmərəliliyin artırılması və Azərbaycan Respublikasının bu sahədə beynəlxalq öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə qərar qəbul edilmişdir.**

Dünya birliyinin davamlı səylərinə baxmayaraq insan alveri müasir dövrün ən aktual problemlərindən biri olaraq qalmaqdadır. Bu baxımdan əksər dövlətlər problemin kökündə dayanan sosial, iqtisadi, mədəni, siyasi və digər amillərin aradan qaldırılması, insan alverinin bütün formalarına qarşı mübarizənin sərtləşdirilməsi, onun

## 30 iyul-İnsan alverinə qarşı beynəlxalq mübarizə günüdür

## Hüquqlar hərtərəfli qorunmalıdır

qurbanlarına hərtərəfli yardımın göstərilməsi istiqamətində zəruri addımlar atırlar.

Birləşmiş Milletlər Təşkilatının dünyada insan alverinin vəziyyətinə dair 2014-cü ilin noyabr ayına olan hesabatına görə transmilli mütəşəkkil cinayətkarlığın bu təhlükəli növünə demək olar ki, bütün dövlətlərdə və regionlarda rast gəlinir.

Hesabata əsasən 152 ölkədən olan qurbanlar istismar



məqsədilə 500-dən çox daimi marşrut üzərindən 124 ölkəyə daşınmışdır. Hər il bütövlükdə 20 milyondan artıq şəxs insan alverinin qurbanına çevrilir ki, onların da arasında məcburi əməyə cəlb olunanların sayı stabil templə artaraq 40 faizə

yükselmişdir. Qurbanların 53 faizi cinsi istismara, 7 faizi isə orqan transplantasiyası və digər məqsədlərlə alqı-satqıya məruz qalır. Narahatedici məqamlardan biri də qurbanların içinde azyaşlı qızların xüsusi çəkisinin 21 faiz təşkil etməsidir.

Beynəlxalq tədqiqatlardan görünür ki, insan alverinin durmadan genişlənməsi - transmilli mütəşəkkil cinayətkarlığın və qanunsuz məqrasiyanın qlobal xarakter alması, ucuz işçi qüvvəsinin külli miqdarda gəlir gətirməsi, gender bərabərliyinin pozulması, məisət zorakılığı və digər problemlərlə əlaqədardır.

Son 5 il ərzində dünyada insan alveri ilə bağlı 54 mindən çox cinayət işinin istintaqı aparılmış, 26 minə yaxın şəxs məhəkum edilmiş, 256 min qurbanın hüquqları bərpa olunmuşdur.

İnsan alverinin mahiyyəti barədə məlumatlılığın artırılması, beynəlxalq ictimaiyyətin diqqətinin qurbanların üzəşdiyi problemlərə yönəldilməsi məqsədile Birleşmiş Milletlər Təşkilatının Baş Assambleyasının

2013-cü il 18 dekabr tarixli qətnaməsinə əsasən hər il 30 iyul tarixi insan alverinə qarşı mübarizə üzrə beynəlxalq gün olaraq keçirilir.

Ölkəmizin insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq öhdəliklərinə sadiq qalmasının bariz nümunəsi olaraq insan alverinə qarşı mübarizə fəaliyyətinə dair sayca üçüncü Milli Fəaliyyət Planı Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Milli maraqlar baxımından bu işə daim həssaslıqla yanaşılmış, qarşıda duran vəzifələr sistemi şəkildə yerine yetirilmişdir.

Qeyd olunmalıdır ki, ölkəmizdə ictimai asayış və təhlükəsizlik etibarlı qorunur, kriminogen durum daim nəzarətdə saxlanılır. Ümumi cinayətlərin təhlilinin nəticələrinə əsasən ölkəmizdə insan alveri cinayətləri və onun formaları vüset almamışdır. Belə ki, 2015-ci ildə Respublika üzrə qeydiyyata alınmış 26.916 cinayətin yalnız 128-i insan alveri cinayətləri olmuş, bu da bütün cinayətlərin 0,47 faizini təşkil etmişdir. 2016-ci ilin 6 ayı ərzində isə

qeydiyyata alınan 14.251 cinayətdən 110-u və ya 0,77 faizi insan alveri cinayətləri olmuşdur.

Əldə edilən nəticələr bir sıra mötəbər beynəlxalq təşkilatlar, o cümlədən "İnsan alverinə qarşı mübarizə haqqında" Avropa Şurası Konvensiyasının Tərəflər Komitesinin Azərbaycan üzrə son hesabatında müsbət dəyərləndirilərək normativ hüquqi bazanın, qurbanların müdafiəsi mexanizminin təkmilləşdirilməsi və maarifləndirmə sahəsində görülən işlər, Milli Koordinator və onun yanında İşçi Qrupun, xüsusi polis qurumunun fəaliyyəti təqdirələyi hesab edilmişdir. Bu gün müvafiq sahədə Azərbaycan təcrübəsi bir çox xarici dövlətlərin əlaqədar qurumlarının diqqət mərkəzindədir.

Bütün bunlarla bərabər insan alverinə qarşı mübarizədə fəaliyyətin daha da yaxşılaşdırılması, o cümlədən həmin cinayətlərin profilaktikası, qurbanların müdafiəsi, təbliğat və maarifləndirmə işlərinin, bütövlükdə Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin səmərəli icrası Azərbaycan Respublikasının qanunlarına, Dövlət Başçısının fərman və sərəncamlarına, ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun dədirilir.

**"Qəbələ"**